
**Sahibkarlıq subyektlərinin təlim ehtiyaclarının öyrənilməsi ilə bağlı
keçirilimiş sorğunun nəticəsinə dair təqdimat**



**Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi**

Ümumi məlumat



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Respondentlərin sayı: 224 mikro və kiçik sahibkar

Sorğunun keçirilmə müddəti: 2022-ci ilin may-iyun ayları

Sualların sayı: 8

Sorğunun əhatə dairəsi: ölkə üzrə


Sahibkarların fəaliyyət sahəsi: kənd təsərrüfatı, qida, istehsal, ticarət, tikinti və s.

Sorğu üzbəüz formada həyata keçirilmişdir.

Məlumatların audit yoxlamasını həyata keçirməmişik və bu məlumatların dəqiqliyi və etibarlılığına dair heç bir formada rəy və ya əminlik bildirmirik.



Son 1 il ərzində biznesinizlə əlaqədar olaraq təlimlərdə iştirak etmişinizmi? (nəfərlə, %)



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Təlimlərdə iştirak

Daha çox hansı təlimlər üstünlük verirsiniz?

Biznes 198 nəfər/ 88%

Peşə 21 nəfər/ 9%

Hər ikisi 5 nəfər/ 3%

Nəzəri yoxsa praktiki təlimlərə üstünlük verirsiniz?

Nəzəri 53 nəfər/ 24%


Praktiki 155 nəfər/ 69%

Hər ikisi 16 nəfər/ 7%




Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Aşağıda sadalanan təlim və inkişaf mövzularından hansı sizin fəaliyyətiniz üçün faydalı ola bilər?



Sizin üçün ən effektiv olacağını düşündüyünüz təlim formasını dəyərləndirin.



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

İştirak etdiyiniz təlimlərdə təlimçilərin bilik və bacarıqları sizi qane edibmi?

183 nəfər/ 82%



3 nəfər/ 11%



cavab verməkdə çətinlik çəkirəm – 38 nəfər/7%



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Nəticə

- ✓ Respondentlərin 75 %-i son 1 il ərzində biznesi ilə bağlı təlimlərdə iştirak etdiyini bildirib;
- ✓ Respondentlərin 88%-i biznes, 9%-i peşə təlimlərinə, 5%-i isə hər iki təlimlərə üstünlük verdiyini qeyd edib;
- ✓ Respondentlərin 24%-i nəzəri, 69%-i praktiki təlimlərə, 7%-i isə hər iki təlimlərə üstünlük verdiyini bildirib;
- ✓ Sorğuda iştirak edənlərin satış (47%), marketinq (47%), biznesə başla (42%) və digər təlimlərin biznesinin inkişafına faydalı olacağını bildirib;
- ✓ Sorğu nəticələrinə görə iştirakçıların daha çox oflayn təlim formasına üstünlük verdiyi aydın olur;
- ✓ Respondentləri 82%-i iştirak etdiyi təlimlərdə təlimçilərin biliklərin razı qaldığını bildirib;
- ✓ Sahibkarların bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti ilə bağlı təşviqat tədbirlərinin davam etdirilməsi zəruridir;
- ✓ Sahibkarların biznes sahəsində nəzəri bilik və bacarıqlarının artırılmasına dəstək göstərilməsi ilə yanaşı, praktiki təlimlərin sayının təşkilinə diqqətin ayrılması əhəmiyyətlidir;
- ✓ KOBİA-nın video təlim platformasının təşviqini gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi zəruridir.

Diqqətinizə görə təşəkkür edirik

